

# "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti" və onun elmi kitabxanası

XX əsrin 20-ci illərinin əvvəllərində fəaliyyət göstərən elmi təşkilatlar içərisində xüsusi yer tutan, elmin inkişafında əvəzsiz xidməti və çəkisi olan təşkilatlardan biri də "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"dir.

1923-cü ilin yazında "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin yaradılması xahişi ilə Bakıda bir qrup ziyanlı Xalq Maarif Komissarlığının kollegiyasına müraciət edir. Həmin il noyabrın 2-də Bakı Maarif Evində cəmiyyətin təsis yığıncağı çağırılır və burada Azərbaycanın 44 nəfər alım və mütəxəssisi iştirak edir. Cəmiyyətin nizamnaməsi və strukturu müəyyənləşdirilir. "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti" 3 bölmədə fəaliyyətə başlayır: Tarix-etnoqrafiya bölməsi, İqtisadiyyat bölməsi, Elmi-təbiətşünaslıq bölməsi (Sonradan Türkologiya bölməsi adı ilə fəaliyyət göstərmışdır).

Azərbaycanda 1920-ci ildən yaranmağa başlayan elmi mərkəzlərin, "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin Azərbaycan Dövlət Elmi-Tədqiqat İstututunun (Az.DETİ) etrafında birləşməsi, onun bazası əsasında SSRİ EA Zaqafqaziya Filialı Azərbaycan Şöbəsinin (EA ZFAŞ), SSRİ EA Azərbaycan Filialının (EA AF), Azərbaycan SSR Elmlər Akademiyasının, nəhayət, Azərbaycan Milli Elmlər Akademiyasının yaranması Azərbaycan elminin keçdiyi 100 illik böyük tarixi inkişaf mərhələsi olmuşdur.

"Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti" özünün 6 illik fəaliyyəti dövründə I Ümum Azərbaycan Ölkəşünaslıq qurultayıının, I Ümumittifaq Türkoloji qurultayı keçirilməsini təşkil etmiş, eyni zamanda türkoloğlarda, latin qrafikasına keçidin təşkilatçısı olmuşdur. Cəmiyyət Azərbaycan elminin təşəkkülündə və inkişafında xüsusi rol oynamış və keçən əsrin 20-ci illərində ilk elmi-tədqiqat mərkəzlərinin yaranmasına, birgə fəaliyyətinə şərait yaradaraq elmi kadr potensialının formallaşmasında yardımçı olmuşdur.

Cəmiyyət respublikanın tarixinə, etnoqrafiyasına və iqtisadiyyatına dair materiallar toplayır, tədqiq edir və elmi şəkildə işləyərək nəşrə hazırlayırdı. Eyni zamanda bu tədqiqatların, nəşrlərin elmi ictimaiyyət arasında geniş töbliq olunması və yayılması işinin təşkili də cəmiyyət öz üzərinə götürürdü. Buna görə də "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin yaranmasının birinci ilində - 1923-cü ilin noyabrın 4-də Bibliqrafiya Bürosu, noyabrın 18-də isə cəmiyyətin kitabxanasının təşkil olunması haqqında qərar qəbul edildi.

"Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin 4 noyabr 1923-cü il tarixli yığıncağında təşkilat komitəsi bibliqrafiya komissiyasının rəhbəri professor A.V.Baqriinin məruzəsini də diniyərək qərara aldı ki, Cəmiyyətin Mərkəzi Şurası yanında Bibliqrafiya Bürosu yaradılsın.

Bibliqrafiya Bürosuna rəhbərlik etmək ədəbiyyatşunas, bibliqraf professor A.V.Baqriye tapşırılır. Bibliqrafiya Bürosu elmi-tədqiqat işlərinə bibliqrafiya xidmətini genişləndirmək məqsədilə gərgin axtarışlar aparır. Cəmiyyətin Rəyasət Heyəti Bibliqrafiya Bürosuna ilk dövrlər üçün tam olmasa da Azərbaycan haqqında olan çap məhsullarının əlifba göstəricisinin hazırlanması işinə başlamağı tövsiya edir. Bundan sonra büro bu yönə işlərini qurmağa başlayır.

"Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti" Bibliqrafiya Bürosu ilə yanaşı, təsis yığıncağında öz kitabxanasının da yaranması haqqında məsələ qaldırır. Lakin Rəyasət Heyəti tərəfindən kitabxananın yaradılması hələlik məqsədənəyğun sayılmır və Baş Siyasi Maarif İdarəsinin nəzdində olan Bakı kitabxanalarından birinin fondundan istifadə etmək üçün icazə verilməsi xahiş edilir. Cəmiyyətin 1923-cü il 18 noyabr iclasında İ.F.Blinov elmi müəssisələrin nəşrlərinin pulsuz olaraq əldə edilmesi, hətta, lazım olan elmi əsərlərin pulla alınib bir yere yığılması və kitabxananın təşkil edilməsi təklifi ilə məruzə edir.

1923-cü il 14 dekabr tarixində cəmiyyətin fəaliyyəti baredə məlumat verən A.N.Samoyloviçin məruzəsində qeyd edilir ki, Cəmiyyətin Müvəqqəti Şurası artıq öz kitabxanasının təşkilinə başlamışdır. Belə ki, təşkil olunanın bu günə qədər kitabxanaya cəmiyyət üçün lazımlı sayda ədəbiyyat gəlməyə başlamışdır. Azərbaycanın möhtəşəm və zengin kitabxanaların dan biri olan AMEA Mərkəzi Elmi Kitabxanası, elmi-sahə kitabxanalarının ilk rüseyimi kimi həmin vaxtdan -1923-cü ilin noyabrından müasir dövrümüzə qədər müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir.



Beləliklə, elmin inkişafında kitabxanaların bir baza rolu oynadığını nəzərə alan "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti" yarandığı birinci ilində özünün kitabxanasını təşkil etdi. Təşkil edilərkən kitabxananın fondu 430 nüsxə kitab və 200 qiyəmtli əlyazmalardan ibarət idi.

"Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin Mərkəzi Şurasının 1924-cü il 14 may tarixli iclasında Bibliqrafiya Bürosunun işi haqqında bürönun rəhbəri A.V.Baqri məruzə edir. Onun məruzəsi müzakirə edildikdən sonra cəmiyyətin Mərkəzi Şurası Rəyasət Heyətinə tapşırır ki, kitabxanada aparılan kataloqlaşdırma ilə Bibliqrafiya Bürosunun işində paralelçilik olduğuna görə cəmiyyətin kitabxanası Bibliqrafiya Bürosu ile birləşdirilsin. Rəyasət Heyətinin 1925-ci il 9 avqust tarixli iclasının qərarına əsasən kitabxana və Bibliqrafiya Bürosu birləşdirilib "Kitabxana-Bibliqrafiya Bürosu" yaradıldı və Hənəfi xan Zeynallı bürönun sədri seçildi.

1925-ci ilin 29 avqustunda "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin iclası çağırıldı. Orada qeyd edildi ki, elmi işçiləri yazılı və şifahi arayışlarla vaxtında təmin etmək üçün elmi-məlumat şöbəsinin yaranması ən vacib məsələdir. Bu aparatın və ya şöbənin yaradılmasında məqsəd Azərbaycan haqqında hər növ arayışlara ehtiyacı olanların tələbini ödəməkdir. Cəmiyyətin qiyəmtli kitabxanası bu işdə baza rolunu oynaya bilər. Bu zaman kitabxananın fondunda 10000 ədəbiyyat toplanmışdı ki, bunların içorisində hətta nadir ədəbiyyatlar da var idi. Müzakirələr nəticəsində kitabxana bazasının mövcudluğu əsas götürülərək qərra alınıb ki, "Elmi-məlumat şöbəsi"nin yaranması vacib sayılsın.

1926-ci ildə kitabxanada oxu zalı və elmi-metodik kabinet yaradılmışdı. Kitabxana fondunu həm cəmiyyətin özünün nəşr etdiyi kitablarla, həm də mübadilə yolu ilə əlaqə saxladığı SSRİ-nin bütün elmi müəssisələrinin nəşrləri ilə komplektləşdirirdi. 1928-ci ildə Azərbaycan Dövlət Kitab Palatası Ümumittifaq Mədəni Əlaqələr Cəmiyyəti vasitəsilə Amerika və Almaniyadan elmi müəssisələrdən ölkəşünaslığa dair ədəbiyyat alıb kitabxanaya verdi. Eyni zamanda "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti" də öz nəşrlərini SSRİ-nin elmi cəmiyyət və kitabxanalarına göndərirdi.

Məsələn, akademik A.V.Bartoldun "Xəzəryani ərazilər və müsəlman dünyası tarixi" əsərini aldığı üçün Daşkənd Mərkəzi Asiya Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanası cəmiyyətə öz təşəkkürünü bildirərək mübadilə üçün "Divani-Məşrəb" kitabını göndərmişdi. Kabardin-Balkar "Ölkəşünaslıq Cəmiyyəti" və s. elmi mərkəzlər və kitabxanalar da öz əsərləri ilə mübadilə üçün cəmiyyətə müraciətlər etmişdilər.

Sürətlə inkişaf edən kitabxana Biliklərin Populyarlaşdırılması bürosunun binasında yerləşirdi. Kitabxananın fondu yarıqaranlıq bir otaqda rəflərdə düzəlmüşdü. Kitabxananın geniş, temirli və yararlı otaqla təmin olmasına ehtiyac var idi. Bu vəziyyəti nəzərə alan Rəyasət Heyəti 10 mart 1926-ci ildə kitabxanaya 4 otaq verilməsini qərara alır.

1928-ci ildə Kitabxana komissiyası yaradılır. H.Sultanov komissiyasının sədri seçilir. Kitabxana komissiyasının tərkibinə seçilən alımlar Q.S.Qubeydullin, A.R.Zifeldt, K.A.Krasusski kitabxananın işində fəal iştirak edən ziyalılar idi.

1925-1926-ci illərdə kitabxananın fondunda 20000 kitab və çoxlu əlyazmaları var idisə, 1928-ci ildə burada artıq 25000 nüsxə ədəbiyyat cəmləşmişdi. "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin və onun kitabxanasının qarşısında bu əlyazmaları çap etdirib oxuculara çatdırmaq vəzifəsi də dururdu. Bu materialların çoxu Azərbaycana, Qafqaza, türkologiyaya - ümumilikdə şərqşünaslığa aid idi. Kitabxana fondunun belə bir tərkibi Azərbaycanın gənc alım və tədqiqatçılara hərtərəfli xidmət göstərməkdə böyük rol oynayırdı. 1929-cu ildə Azərbaycanda sovet hakimiyətinin ya-

ranmasının 9 illiyi ilə əlaqədar olaraq kitabxana öz fondunda olan nadir və qiymətli ədəbiyyat da daxil olmaqla zəngin bir kitab sərgisi təşkil etdi.

Kitabxananın 1929-cu il hesabatında göstərilir ki, bura Azərbaycana və Şərqə aid çox qiymətli materiallərlə zəngindir. Mütəmadi olaraq hətta, xarici ölkələrdən belə mətbuat alınır. Fondun belə zənginləşməsi kitabxananan istifadə edən oxucuların da sayının getdikcə artmasına səbəb olurdu. Belə ki, 1929-cu ildə hər gün orta hesabla kitabxananan 70 oxucu istifadə edirdi.

Öz qarşısında elm və texnikanın bütün sahələrinə xidmət etmek vəzifəsi qoyduğundan kitabxana bütün elm sahələrinə dair kitabları öz fonduna toplayaraq təbliğ edirdi.

1925-ci il 19 avqustda Cəmiyyətin Rəyasət Heyətinin iclasında A.Zifeldtin Kitabxana-Bibliqrafiya Bürosu haqqında məruzəsi dini lənildi. Məruzəni müzakirə edən iclas qərara aldı ki, Bibliqrafiya Bürosunun əvəzinə Kitabxana-Bibliqrafiya Bürosu təsis edilsin, bürönun sədri H.Zeynallı, üzvləri Ş.Manatov, X.Terequlov, M.Selimcanov, Z.Novşirvanov, A.Paxomov, A.Dalavassera olmaqla təsdiq edilsin. Beləliklə, kitab aləmində peşəkar olan görkəmli alim və ziyalılar cəmiyyətin kitabxana işinə cəlb edilmişdilər.

1928-ci il oktyabrın 13-də kitabxanaya rehbərlik bu işdə səriştəsi olan Ferrux Şabanova tapşırılır. Eyni zamanda H.Sultanoğlu sədrliyi ilə Apresov, Q.Qubeydullin və A.Zifeldt kimi alımlərdən ibarət Kitabxana Komissiyası yaradılır.

1929-cu ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti kitabxanasında 5 nəfər kitabxanaçı kadr çalışırı.

Hələ 1924-cü ilin aprel ayında Bibliqrafiya Bürosu xeyli jurnal almışdı. Bunlar həm müxtəlif biliklərin təbliği, həm də cəmiyyətin ayrı-ayrı bölmələri üçün nəzərdə tutulan jurnallar idi. Jurnalların alınması üçün hər biri 3 rubl olmaqla 330 rubl pul vəsaiti ayrılmışdı. 1924-cü ilin axırında cəmiyyətin ilkin tələbatını ödəmək üçün 20403 rubl pul ayrılmışdı. Ayrılan vəsait cəmiyyətin ayrı-ayrı bölmə və komissiyalarına, Bibliqrafiya və Fotoqrafiya bürolarına avadanlıq və kitabxana üçün kitab alınması kimi vacib sahələrə verilmişdi. Kitabxana işinin təşkilatı məsələlərinə 2500 rubl vəsait nəzərdə tutulsada, 2250 rubl ayrılmışdı ki, bu da ancaq bəzi kitabların və müxtəlif kitabxana ləvazimatlarının alınmasına xərclənmişdi.

Cəmiyyətin kitabxanasının yararlı otaqlara və ya ayrıca binaya ehtiyacı olmasının demək olar ki, bütün iclaslarda müzakirə olunurdu. Təftiş Komissiyasının rəyində qeyd edildi ki, Leninqraddan da bir neçə min cilddə kitablar daxil olacaqdır. Onları yerləşdirmək üçün ayrıca binaya ehtiyac vardır. Binadan əlavə kitabxananın düzgün kataloqlaşdırılması qayğısına qalınmalıdır, kitabxananın idarə edilməsi üçün hər bölmədən bir nəfər olmaqla kitabxana işində təc-rübəsi olan şəxslərdən ibarət komissiya yaradılmalıdır. "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti" elmi kitabxananın ədəbiyyatla komplektləşdirilməsini daim diqqət mərkəzində saxlamalıdır. Bunun nəticəsi olaraq 1926-ci ildə cəmiyyət Ağaoğlunun şəxsi kitabxanasını 1000 rubla alıb kitabxanaya vermişdi. Cəmiyyət məddi vəsait müxtəlif mənbələrdən daxil olurdu. Bu mənbələr - XKS, XMK, cəmiyyətin özünün nəşrlərindən əldə etdiyi gəlirlər və sairə idi. 1926-ci ildə cəmiyyət öz gəlirindən kitabxana üçün ədəbiyyatın alınmasına 4500 rubl ayırmışdı.

Azərbaycanda elmi fikrin inkişafı, respublikada elmi kadrların hazırlanması işində mühüm mərkəz olan ali təhsil ocaqları və elmi-tədqiqat idarələrinin yarandığı və inkişaf etməyə başladığı bir dövrdə bütün çətinliklərə baxmayaraq, "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti" elmi kitabxananın ədəbiyyatla komplektləşdirilməsini daim diqqət mərkəzində saxlamalıdır. Bunun nəticəsi olaraq 1926-ci ildə cəmiyyət Ağaoğlunun şəxsi kitabxanasını 1000 rubla alıb kitabxanaya vermişdi. Cəmiyyət məddi vəsait müxtəlif mənbələrdən daxil olurdu. Bu mənbələr - XKS, XMK, cəmiyyətin özünün nəşrlərindən əldə etdiyi gəlirlər və sairə idi. 1926-ci ildə cəmiyyət öz gəlirindən kitabxana üçün ədəbiyyatın alınmasına 4500 rubl ayırmışdı.

Azərbaycanda elmi fikrin inkişafı, respublikada elmi kadrların hazırlanması işində mühüm mərkəz olan ali təhsil ocaqları və elmi-tədqiqat idarələrinin yarandığı və inkişaf etməyə başladığı bir dövrdə bütün çətinliklərə baxmayaraq, "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin kitabxanasının - Azərbaycanda ilk fundamental elmi və mədəni-maarif müəssisəsi kimi yaranması ölkənin elmi həyatında mühüm hadisə idi. Kitabxana Azərbaycanda təşkil edilən ilk elmi kitabxana kimi respublikada milli kadrların hazırlanmasında, böyük bir ziyalılar nəslinin dünyagörüşünün formallaşmasında və inkişafında xüsusi rol oynamışdır. 100 ildir ki, özünün milyonlarla kitab fondu ile elmi işçilərə xidmət edən, dünyanın yüzlərlə iri kitabxanaları ilə mübadilə apararaq ölkənin ən böyük və nüfuzlu elmi kitabxanası sayılan AMEA MEK-in özünlərini təşkil etmişdir.

**Ayparə RÜSTƏMOVA,  
tarix üzrə fəlsəfə doktoru, dosent**